

Magistral kəmərlə qazın nəqlinin təhlili

F.Q. Həsənov, t.ü.f.d.

S.B. Bayramov, t.e.n.

M.E. Şahlarlı,

F.N. Əhmədzadə

"Neftqazelmətadqıatlayıha" İnstitutu

e-mail: FazilQ.Hasanov@socar.az

Açar sözər: magistral kəmər, kondensat, mexaniki bərk hissəciklər, süzgəc, kondensatçı tutum, sıxlıq, mexaniki, kinetik və potensial enerji.

Исследование транспортировки газа по магистральному трубопроводу

Ф.Г. Гасанов, д.ф.н., С.Б. Байрамов, к.т.н.,
М.Э. Шахларлы, Ф.Н. Ахмедзаде
НИПИнефтегаз

Ключевые слова: магистральный трубопровод, конденсат, механические твердые частицы, фильтр, емкость для сбора конденсата, плотность, механическая, кинетическая и потенциальная энергии.

Разделение жидкых и механических твердых частиц из транспортируемого газа и их осаждение в рельефных углублениях трубопровода приводят к нарушению регулярности потока, что является причиной уменьшения срока службы трубопровода и технологического оборудования. Кроме того, конденсат и механические твердые частицы, содержащиеся в газе, подаваемом на предприятия обрабатывающей промышленности, создают трудности при нормальной эксплуатации технологического оборудования. Для разделения и сбора конденсата и твердых механических частиц при транспортировке газа, основываясь на удельном весе и механической энергии предлагается установка емкости для сбора конденсата в начале и в конце трубопровода вдоль направления потока и изменение направления газового потока с помощью тройника, установленного до емкости.

Study of gas transportation through the main pipeline

F.G. Hasanov, Ph.D.in Tech.Sc., S.B. Bayramov,
Cand.in Tech.Sc., M.E. Shahlarly, F.N. Ahmadzadeh
"Oil and Gas Scientific Research Project" Institute

Keywords: main pipeline, condensate, mechanical solid particles, filter, tank for condensate gathering, density, mechanical, kinetic and potential energy.

The separation of fluid and mechanical solid particles from transported gas and their collapse on the relief cavity of the pipeline lead to the breakdown of flow regularity and the service life decrease of pipeline and technological equipment. Moreover, the condensate and mechanical solid particles contained in the gas supplied to the enterprises of industrial processing create difficulties during normal operation of technological equipment.

For the separation and gathering of condensate and solid mechanical particles in gas transportation based on specific weight and mechanical energy, installation of tank for condensate gathering at the beginning and end of the pipeline alongside flow direction and the change of gas flow direction by means of a tee fixed before the tank are offered.

Aparılmış müşahidə və tədqiqatlar göstərir ki, quydan çıxılan qaz-kondensat şaquli qrativasiya separatorlarında separasiya olunaraq qaz və kondensata ayrıılır. Qazın dəfələrlə separasiya olunmasına baxmayaq, ölçüsü bir neçə mikrometr olan mexaniki bərk hissəciklər aerodinamiki qüvvələrin təsirindən separatorun dibinə çökə bilmir və qaz axını ilə hərəkət edir. Nəticədə magistral qaz kəmərə istehlakçıya verilən qazın tərkibində nəmlik və toz halında olan mexaniki bərk hissəciklərin miqdarı bəzi hallarda normadan çox olur. Adətən nəmliyin və mexaniki bərk hissəciklərin tutulması üçün kəmərin sonluğunda süzgəcli separatorlar quraşdırılır və onların işinə daim nəzarət olunur. Gün ərzində separatorun süzgəcini bir neçə dəfə təmizləmək və dəyişmək lazımlı gəlir ki, bu da xeyli əmək sərfinə, habelə separatorun işçi təzyiqində nominal həcmi qədər qazın atmosferə atılmasına və ətraf mühitin çirkənməsinə səbəb olur.

Qazın nəqli zamanı termodinamik səbəblərə görə ayrılmış mexaniki bərk və kondensat hissəciklərin bir qismi kəmərin relief üzrə çökək yerlərində yığılır. Nəticədə qaz kəmərinin buraxılıq qabiliyyəti azalır, hidravlik müqavimət və təzyiq itkiləri artır, axında qeyri-müntəzəmlik, titrəyişlər, hidravlik zərbələr yaranır, kəmərin daxili səthinin korroziyası və eroziyası artır. Bu isə qaz kəmərinin davamlığını və işləmə müddətini azaldır. Mexaniki bərk və kondensat hissəcikləri nəzarət ölçü cihazlarının, avtomatik tənzimləmə qurğularının, sıxıcı kompressörlerin işinə mənfi təsir göstərir, onların etibarlılığını və uzunmümlüyüünü dəfələrlə azaldır, qaz sərfi ölçü cihazlarında xətalar artrır [1]. İri sənaye müəssisələrinə verilən qazın tərkibində kondensat və mexaniki bərk hissəciklərin olması texnoloji proseslərin idarə olunmasında çə-

tinliklər yaradır və texnoloji avadanlıqların vaxtından əvvəl sıradan çıxma riskini artırır.

Tədqiqatlar göstərmüşdür ki, kəmərin giriş hissəsində sonuna nisbətən qaz axınının təzyiqi yüksək, sürəti isə aşağı olur. Ona görə də kondensat və bərk hissəciklərin bir qismi ayrıllaraq boru kəmərlərinin çökək zonalarında yığılır. Kəmərin sonuna yaxın hissələrdə qaz axınının sürəti sayəsində kondensat və mexaniki bərk hissəciklərin boru kəmərindən çıxarılma effekti yüksəlir. Təzyiqin boru kəməri uzunluğu üzrə tədricən azalmasına görə maye fazasının tədricən buxarlanması baş verir və nəticədə qaz kəmərində qaz fazası nəmlişir. Aşağı təzyiqdə qazların nəmliyik tutumu artığına görə qaz kəmərindəki maye fazasının müəyyən hissəsi qaz fazasına keçir.

Araşdırımlar nəticəsində müəyyən olmuşdur ki, kondensasiya C_2 ; C_3 ; C_{5+} qazlarında rast gelinir. Ümumiyyətlə, komponentlərin qatılıqlarının cəmi $\Sigma x > 1$ olduqda kondensasiya baş verir, $\Sigma x < 1$ olduqda isə kondensasiya baş vermir [2].

Qazın tərkibindəki turş qazlar (H_2S və CO_2) onun termodinamik parametrlərinə nəzərəçarpaçq dərəcədə təsir edir və qaz fazasında rütubətliliyin saxlanması təmin edir [3].

"Magistral boru kəmərləri layihələndirmə normaları" normativ sənədinə əsasən kondensatın olmasının yoxlamaq və onun buraxılması üçün qaz kəmərlərinin relyef üzrə çökək yerlərində kondensatıycı tutumların qoyulması tövsiyə olunur. Bu halda kəmərin uzunluğunun artması ilə əlaqədar kondensatıycı tutumların da sayı çoxalır. Kəmərboyu relyef üzrə çökək yerlərdə kondensatıycı tutumların quraşdırılması zamanı yalnız boru dibinə çökən maye və bərk hissəciklər kondensatıycı tutumlara yığılır, aerodinamik qüvvələrin təsirindən maye və bərk hissəciklərin çox hissəsi qaz axını ilə hərəkətini davam etdirir.

Kəmər boyu kütləsi m olan maye və bərk hissəciklər və sürətilə qaz axını ilə birgə hərəkət edərək $mv^2/2$ kinetik enerjisini malik olur [3]. Normal şəraitdə mayenin (kondensatın) kütləsi $\approx 760 \text{ kg/m}^3$, mexaniki bərk hissəciklərin kütləsi $\approx 1200 \text{ kg/m}^3$, qaz komponentinin kütləsi $\approx 0.8 \text{ kg/m}^3$ təşkil edir.

Verilmiş işçi təzyiq və temperaturunda qazın sıxlığı aşağıdakı düsturla təyin edilir [4]:

$$\rho_{is} = \frac{\rho_0 z_n T_n p_{is}}{p_n z_{is} T_{is}},$$

burada ρ_0 – normal şəraitdə qazın sıxlığı, kg/m^3 ; p_{is} – işçi təzyiq, MPa ; T_{is} – işçi temperatur, K ; T_n – normal temperatur, 293 K ; p_n – normal təzyiq, Pa ; z_n, z_{is} – normal və işçi şəraitlərdə qazın sıxlığı, kg/m^3 ; $\rho_0 = 0.102 \text{ MPa}$.


zin sıxlılma əmsallarıdır. Magistral kəmərlərə nəqəl olunan qazın təzyiqi 1.0 MPa -dan 9.0 MPa -ya qədər ola bilir. İşçi təzyiq 1.0 MPa olduqda qazın sıxlığı $\approx 8 \text{ kg/m}^3$; 9.0 MPa -da isə $\approx 70 \text{ kg/m}^3$ olur.

Hissəciklərin kinetik enerjilərinin müqayisəli təhlili göstərir ki, kiçik zaman kəsiyində verilmiş işçi təzyiq və temperaturda boru kəmərinin en kəsiyindən keçən qaz komponentinin, mexaniki bərk və kondensat hissəciklərinin sürətləri təxminən bərabər, kütlələri isə fərqlidir. Mexaniki bərk və kondensat hissəciklərinin kütlələri qaz komponentlərinin kütləsinə nisbətən 10 dəfələrlə çox olduğundan onların kinetik enerjiləri də qaz komponentlərinin kinetik enerjisində çox olacaq. Bunları nazərə alaraq qazların nəmliyik tutumu artığına görə qaz kəmərindəki maye fazasının müəyyən hissəsi qaz fazasına keçir.


Araşdırımlar nəticəsində müəyyən olmuşdur ki, kondensasiya C_2 ; C_3 ; C_{5+} qazlarında rast gelinir. Ümumiyyətlə, komponentlərin qatılıqlarının cəmi $\Sigma x > 1$ olduqda kondensasiya baş verir, $\Sigma x < 1$ olduqda isə kondensasiya baş vermir [2]. Qazın tərkibindəki turş qazlar (H_2S və CO_2) onun termodinamik parametrlərinə nəzərəçarpaçq dərəcədə təsir edir və qaz fazasında rütubətliliyin saxlanması təmin edir [3].

"Magistral boru kəmərləri layihələndirmə normaları" normativ sənədinə əsasən kondensatın olmasının yoxlamaq və onun buraxılması üçün qaz kəmərlərinin relyef üzrə çökək yerlərində kondensatıycı tutumların qoyulması tövsiyə olunur. Bu halda kəmərin uzunluğunun artması ilə əlaqədar kondensatıycı tutumların da sayı çoxalır. Kəmərboyu relyef üzrə çökək yerlərdə kondensatıycı tutumların quraşdırılması zamanı yalnız boru dibinə çökən maye və bərk hissəciklər kondensatıycı tutumlara yığılır, aerodinamik qüvvələrin təsirindən maye və bərk hissəciklərin çox hissəsi qaz axını ilə hərəkətini davam etdirir.

Şəkil 1-də magistral qaz kəmərinin təklif olunan texnoloji sxemi verilmişdir. İstehlakçıya ve-



Şəkil 1. Qaz kəmərinin təklif olunan texnoloji sxemi: QKB – qaz kəmərinin başlanğıcı; OKS – qaz kəmərinin sonu; KT – kondensatıycı tutum; DT – drenaj tutum; ƏBK – ərsinburaxma kamerası; ƏQK – ərsinqəbulu kamerası; BX – boşalma xətti; QA – qazatçı borusu



Şəkil 2. Kondensatıyıcı tutumun sxemi:

A - qazın girişi; B - qazın çıxışı; C - kondensatın çıxışı (80 mm);
 Ç - kondensatın ehtiyat çıxışı (150 mm); D - ehtiyat xət (80 mm);
 E - səviyyəgöstərən üçün çıxış (80 mm); Ə - tutum təzyiqdən boşalması üçün qoruyucu klapan

rilən qazın keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün kəmərin başlanğıc və son hissəlində kəmərin davamı olaraq kondensatıyıcı tutumlar quraşdırılmışdır. Tutumlardan əvvəl kəmər üzərində üçlük və sonra dirsək quraşdırmaqla qaz axınının istiqaməti dəyişdirilmişdir. Aralıq hissədə yığılmış kondensat və mexaniki hissəciklərin çıxarılması üçün kəmərin başlanğıc hissəsində kondensatıyıcı tutumdan sonra, kəmərin sonunda isə kondensatıyıcı tutumdan əvvəl müvafiq olaraq ərsinburaxma və qəbulu kameraları quraşdırılmalıdır. Müəyyən vaxtlarda kəmərin başlanğıcından ərsin buraxmaqla onun içərisi təmizlənməlidir.

Şəkil 2-də kondensatıyıcı tutumun sxemi verilmişdir. Tutum üzərində "Magistral qaz kəmərlə-

rinin istismarında təhlükəsizlik qaydaları" normativ sənədin tələblərinə müvafiq olaraq nəzarət-ölçü cihazları, qoruyucu klapanlar, tutumun boşalması, kondensatın tutumdan çıxarılması üçün müvafiq ştuserlər nəzərdə tutulmuşdur.

Kondensatıyıcı tutumlara yiğilmiş kondensat qazın təzyiqi hesabına neft məhsullarını daşımaq üçün nəzərdə tutulmuş avtosisternə yiğilir və utilizasiya üçün təyin olunmuş yerə nəql olunur. Tutumdan kondensat çıxarılarkən və daşınarkən normativ sənədlərin tələblərinə müvafiq təhlükəsizlik tələblərinə əməl olunmalıdır. Kondensat tutumdan gündüz vaxtı və küləksiz hava şəraitində çıxarılmalıdır.

Nəticə

1. İstehlakçıya verilən qazın keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün magistral qaz kəmərində qaz axınının mexaniki bərk və kondensat hissəciklərinin çəkilərində yaranan kinetik enerji fərqlərinə görə ayrılması və yiğilması üçün nəql kəmərinin başlanğıc və sonunda kəmərin davamı olaraq kondensatıyıcı tutumların quraşdırılması zəruridir.

2. Tutumlardan əvvəl üçlük və sonra dirsək quraşdırmaqla kəmər davam etdirilir və kondensatıyıcı tutuma gedən qaz axınının istiqaməti dəyişdirilir, mexaniki bərk və kondensat hissəcikləri çəki fərqlərinə görə qaz axımından ayrılaq tutuma atılır.

Ədəbiyyat siyahısı

1. Mustafayev A.R., Abdullayev Ə.Ə., Pənahov R.Ə., Sultanov N.N., Qədəşova E.V. Qazların nəqlə hazırlanması. – Bakı: Nafta-Press, 2015, 288 s.
2. Смирнов А.С., Ширковский А.И. Добыча и транспорт газа. – М.: Гостоптехиздат, 1957, 558 с.
3. Демков В.П., Третьякова О.Н. Физика. Теория. Методика. Задачи. – М.: Высшая школа, 2001, 669 с.
4. Бекиров Т.М., Шамалов А.Т. Сбор и подготовка к транспорту природных газов. – М.: Недра, 1986, 261 с.